

Uşaqların üzünü güldürən festival

I Lənkəran Beynəlxalq Teatr Festivalı hər kəsi razı saldı

Bir ailə təsəvvür edin. Ailenin hər üzvü ölkənin müxtəlif bölgələrində yaşayır, orada çalışır, fəaliyyət göstərir. Düşdükçüləri ayrı-ayrı yerlərdə eyni məqsəd, eyni amal, eyni maraq üçün çalışırlar. Onları bir araya getirən səbəb isə aile başçısının övladlarını bir araya yığmaq istəyidir. Bu günlərdə biz də bələ bir hadisənin şahidi oldıq.

Belə ki, iyun ayının 1-də I Lənkəran Beynəlxalq Teatr Festivalı işləne başladı. Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən festival iyunun 5-ne qədər davam edəcək. Bölgə və paytaxt teatrları bu festival çərçivəsində bir araya geldilər və en yaxşı uşaq tamaşalarını göstərdilər. 10 sənət ocağı - Dövlət Akademik Milli Dram Teatrı, Dövlət Gənc Tamaşaları Teatrı, Dövlət Kukla Teatrı, Şuşa Dövlət Müsəlli Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Bakı Uşaq Teatrı, Qax Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı, Salyan Dövlət Kukla Teatrı və müstəqil "Ol" Teatrı bu festival çərçivəsində bir araya geldilər. Festivalda Böyük Britaniyanın "Two Destination Language" Teatrı, Gürcüstanın "Azadlıq" Teatrı, İranın "Muğan Hüner" və "Mika" teatrları, habelə

Tamaşadan sonra qonaqlar teatrın binasını gəzir, tanış olur, divarlarında asılan köhnə tamaşaların şəkillərinin tarixi ilə maraqlanırlar. Teatrın en maraqlı gəşəsi isə kollektivin istirahəti üçün hazırlanmış heyəti idi. Yapon əzgilili, gilenar, feyxoxa, alma ağaclarının kölgəsi altında, samovar çayı verilən bu həyətdə teatrın yaradıcı heyəti qonaqlara xidmət edir, festivala təşrif buyuran kollektivlərin üzvləri ilə maraqlı səhbətlər edirdilər. Əslində, festivalın en maraqlı, en yaddaşalan hissəsi ele məhz bu ab-hava idi. Kənardan böyük, xoşbəxt bir ailə tablosu yaranırdı. Tütsüsü aləmə yayılan böyük samovar isə onların səhbətlərinə daha da şirinlik qatıldı. Tamaşadan çıxan qonaqlar bu həyətde nanəli, limonlu samovar çayı içərək tamaşa barədə fikirlərini bölüşürdülər.

Əslən cənub bölgəsindən olan AMEA Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsinin müdürü, teatrşünas Vidiad Qafarov tamaşaların nümayişindən sonra axşamlar bizləri Lənkəranın dəniz sahilini, mayak, köhnə dəməryolu kimi gəzmeli-görməli yerlərinə aparındı ki, bu da səfərimizin daha da maraqlı alınmasına səbəb oldu. V.Qafarov Lənkərandan o qədər sevgi ilə danışdı ki, səhbət etdikcə, sanki uşağılıq, gənclik illəriniz bizimlə birgə tekrar yaşayırı. Ümumiyyətə lənkəranlılar çox qonaqpərvər idilər, müsafirlərini

min tədbirlərin, bir növ, davamıdır.

Aparıcı sözü Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti, professor Azər Paşa Nəmətova verdi. Gəncliyində Lənkəran teatrında tamaşa hazırladığını bildirən rejissor bu teatrla bağlı xatirələrini bələdüd. Festivalın məhz Lənkərandan keçirilməsini olduqca əlamətdar hadisə kimi deyərləndirdən natiq, festivalın işinə uğurlar



hər birini tamaşaçılara verərək bildirir ki, qərəfin ölüm rəmziidir, bu tamaşa ilə onlar bir daha ölürlər, ancaq siz onları evinize aparıb suya qoymaqla can vermiş olacaqsınız.

Növbəti gün, iyunun 2-də Gəncə Dövlət Kukla Teatrının "Zinqirovlu pişik" tamaşasını izledik. Əhməd Orucun eyniadlı

Zaman neçə tez keçdi, bir də gördük ki, festivalın üçüncü günüdür. Bu dəfə İran İslam Respublikasının "Mika" (Təbriz) və "Muğan-Hünər" (Parsabad) teatrlarının Əli Bərnunun eyniadlı əsəri əsasında qurulmuş "Qırmızı və Viz-vizi"sına baxdıq. İran teatrinin göstərdiyi bol musiqi və rəngarəng dekorasiya ilə zəngin tamaşa arılardan bəhs edirdi. Kukllalarla nümayiş olunan tamaşa kifayət qədər maraqlı, kifayət qədər diqqətçəkən idi. Tamaşaşa rəng qatan digər bir məqam isə Cənubi azərbaycanlılara məxsus şirin ləhcə idi. Bu, tamaşanı daha şirin və dadlı edirdi.

Akademik Milli Dram Teatrinin "Nindza tısbagalar" və Kapitan Cekin macəraları" bir hissəsi nəşil-tamaşası və Gənc Tamaşacılar Teatrının səhnləşdirdiyi "Qoğalın sərgüzəştləri" (müəllif: Pervin Nurəliyeva) tamaşası ilə Lənkəran səfərimizi başa vurdu.

Hər tamaşanın sonunda Zəhranın fikirlərini soruşur, səsləndirdiyi fikirləri qeyd edirdim. Bu günün uşaqları səhnədə nəyi görmək istəyir, onları səhnədə daha çox nə maraqlandırır deyə, müşahidə aparmaq imkanı qazanmışdım. Bir sözə, festivalın tamaşalarına müasir zamanda böyükən Zəhranın gözü ilə baxdıq. Zəhra deyir ki, planşetdəki oyundurdansa, teatr tamaşaları daha maraqlıdır. Hər nə qədər tamaşaların bəzi məqamlarında onlara inanmasa da. Məsələn "Ol" Teatrının öz səhnəsində izlediyi tamaşanı Lənkəran Teatrinin səhnəsində qəbul eləmedi.

Zəhra günün sonunda mənimlə şərt kəsdi, bildirdi ki, onu müəmmadi olaraq bələ tamaşalara aparsam, internetdən istifadə etməyəcək. Yetər ki, onu teatra aparaq. Bu səfər çərçivəsində Zəhra yaxşı dostlar qazandı. Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov uşaqlarla onların dilində danışır, tamaşa sonrası fikirlərini soruşur, neçə bir tamaşaşa baxmaq istədiklərini xəbər alırı. Bakı Uşaq Teatrının direktoru İntiqam Soltanın tamaşası isə Zəhranın en çox sevdiyi tamaşalardan oldu. Zəhra deyir ki, İntiqam əminin uşaqları yaxşı naşıl danışır, elə İntiqam əminin özü kimi. Tamaşa salonda uşaqların zövq aldığı hər hallarından məlum idi. Sözün əsl mənasında, orada olduğumuz 4 gün ərzində Lənkəran tamaşacıları əsl bayram yaşadılar. Bu bayramda en çox qazananlar isə uşaqlar oldu.

Əmin olduğunu ki, uşaqlar tamaşa isteyir. Yetər ki, biz böyükənlər onları teatrla görüşdürüb...

Xəyalə Reis

Bu əlavə "İntellekt Araşdırma Mərkəzi" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Teatr mədəniyyətinin formallaşması istiqamətində TV və radio programlarının hazırlanması" layihəsi çərçivəsində çap olunur.



"Ünvan" Ərdəbil şəhər teatrının kollektivləri də istirak edirdilər.

Biz də festivalın seyrçilərindən olduq. Özü də uşaq tamaşalarına uşaqların gözü ilə baxmaq, tamaşaları izləyən uşaqların keçirdikləri hiss və həyəcanları dəha yaxından duymaq üçün festivala qızım Zəhra ilə qatıldım. Tamaşaları analiz etməkdə əsas köməkçim qızım olacaqdı. Elə də oludu.

Əvvəla, onu deyim ki, festivala ev sahibliyi edən Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi gələn qonaqları yerləşdirib, onları rahatlığını təmin etmək üçün sefərər olmuşdu. Festivalın ilk günü Lənkəran Teatrının "Tilsimlənmiş qız" əsərini izledik. Tamaşanı gənc rejissor Terlan Abdullayev hazırlanmışdı. Belə mötəber festivalda gənc rejissor tamaşasının nümayiş olunması. Lənkəran Teatrının genclərə meydan açmasının, onlara böyük etimad göstərməsinin xəbərçisidir.

razi yola salmaq və Lənkəranın neçə səfəli yer olduğunu göstərmək üçün əllərindən gələni edildi.

Əlbəttə ki, səfərimizin məqsədini unutmur. Gündüzlər uşaq tamaşalarını izleyib, sehri aləmə qonaq olur, axşamları isə Lənkəranın səfəli təbiətindən zövq alır. Hə, teatrşünas dostlarımızın müzakirələri də öz yerində.

Festivalın açılış mərasimində Mədəniyyət Nazirliyinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Teatr Xadimləri İttifaqının sədri Azer Paşa Nəmətov, teatrşünaslar və jurnalıstlər də istirak edirdi. Lənkəran Teatrının aktrisası Aynur Əhmədova festival iştirakçılardırı və qonaqları salamlayaraq, teatr haqqında qısa məlumat verdi. O qeyd etdi ki, ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan teatri 2009-2019-cu illerde" Dövlət Programına uyğun olaraq, Azərbaycanda silsile tədbirlər həyata keçirilib və bu festival da hə-

Açığı, biz onların ifasında özümüzü "bu saat ingilislər bize bir master-klass göstərəcəklər" - fikrinə hazırlamışdıq. Amma...

Təsəvvür edin ki, Katerina Radova və onun hemkarı Alister Louni heç bir dekorasiyası, sehri tərtibatı olmayan səhnəyə çıxır və başlayırlar başlarına gelən hadisəni danışmağa. Katerina 4 yaşı bacısının neçə komaya düşdүünü və onun ölümle çarpışdığını dənişir. Bu anda onun keçirdiyi hissler tamaşılara aydın olur. Bolqar və ingilis dillərində neql olunan hadisə auditoriyaya emosional təsir göstərir və tamaşanı zamanın sürətli ritmi qarşısında bir anlıq dayanmağa və həyat haqqında düşünməyə dəvət edir.

Aktrisa səhnədə qucaq dolusu qərenfillərlə emosional rəqs edir və rəqs zamanı yera tökülen və parçalanın güller etrafına dağılır. Tamaşanın sonuna yaxınlaşanda isə, Alister Louni yerə səpələnən qərenfilleri topalayaraq Katerina ya təqdim edir. O isə bu güllərin

arzuladı.

Sonra Britaniya Şurasının direktör müvənni Nigar Balimova təmsil etdiyi qurumun fəaliyyətdən bəhs etdi. Tamaşanı festivalın programına daxil etdiyinə görə, təşkilatçılara minnətdarlığı bildirən N.Balimova Britaniya kollektivinin təqdim etdiyi əsər haqqında qısa məlumat verdi və bildirdi ki, İngiltərə İncəsənət Şurasının və "The Point Eastleigh" teatrının dəstəyi ilə Kolçester İncəsənət Mərkəzinin işi kimi həzirlanan "Near Gone" tamaşası "Pulse Fringe Suitcase" (2013) və Innovasiya, Tecrübe və Səhnləşdirməyə görə "Total Teatr" mükafatlarına (2014) layiq görüüb. Daha sonra Böyük Britaniyanın "Two Destination Language" Teatrı Şarlot Vinsentin əsəri əsasında hazırlanmış "Near Gone" tamaşası ilə çıxış etdi. Tamaşada rolları Katerina Radova və Alister Louni ifa edirdi.

Açığı, biz onların ifasında özümüzü "bu saat ingilislər bize bir master-klass göstərəcəklər" - fikrinə hazırlamışdıq. Amma... Təsəvvür edin ki, Katerina Radova və onun hemkarı Alister Louni heç bir dekorasiyası, sehri tərtibatı olmayan səhnəyə çıxır və başlayırlar başlarına gelən hadisəni danışmağa. Katerina 4 yaşı bacısının neçə komaya düşdүünü və onun ölümle çarpışdığını dənişir. Bu anda onun keçirdiyi hissler tamaşılara aydın olur. Bolqar və ingilis dillərində neql olunan hadisə auditoriyaya emosional təsir göstərir və tamaşanı zamanın sürətli ritmi qarşısında bir anlıq dayanmağa və həyat haqqında düşünməyə dəvət edir. Aktrisa səhnədə qucaq dolusu qərenfillərlə emosional rəqs edir və rəqs zamanı yera tökülen və parçalanın güller etrafına dağılır. Tamaşanın sonuna yaxınlaşanda isə, Alister Louni yerə səpələnən qərenfilleri topalayaraq Katerina ya təqdim edir. O isə bu güllərin

arzuladı.

Sonra Britaniya Şurasının direktör müvənni Nigar Balimova təmsil etdiyi qurumun fəaliyyətdən bəhs etdi. Tamaşanı festivalın programına daxil etdiyinə görə, təşkilatçılara minnətdarlığı bildirən N.Balimova Britaniya kollektivinin təqdim etdiyi əsər haqqında qısa məlumat verdi və bildirdi ki, İngiltərə İncəsənət Şurasının və "The Point Eastleigh" teatrının dəstəyi ilə Kolçester İncəsənət Mərkəzinin işi kimi həzirlanan "Near Gone" tamaşası "Pulse Fringe Suitcase" (2013) və Innovasiya, Tecrübe və Səhnləşdirməyə görə "Total Teatr" mükafatlarına (2014) layiq görüüb. Daha sonra Böyük Britaniyanın "Two Destination Language" Teatrı Şarlot Vinsentin əsəri əsasında hazırlanmış "Near Gone" tamaşası ilə çıxış etdi. Tamaşada rolları Katerina Radova və Alister Louni ifa edirdi.

Günün sonuncu tamaşası isə en maraqlısı idi. Səhnədə Bakı Uşaq Teatrının yaradıcı heyeti vardi. Onlar festivalda "Göyçək Fatma" musiqili naşlı ilə istirak edirdilər. Teatrın bədii rəhbəri, əməkdar artist İntiqam Soltanın səhnəyə qoyduğu naşıl-tamaşanın quruluşu rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynli idi. Uşaqların dəha çox güldüyü, əyləndiyi bir tamaşa izlədi. Nəinki uşaqlar, heç biz də pis əylənmədiq. Rejissor tamaşaşa fərqli sehnə həlli vermişdi.

Günün sonuncu tamaşası isə en maraqlısı idi. Səhnədə Bakı Uşaq Teatrının yaradıcı heyeti vardi. Onlar festivalda "Göyçək Fatma" musiqili naşlı ilə istirak edirdilər. Teatrın bədii rəhbəri, əməkdar artist İntiqam Soltanın səhnəyə qoyduğu naşıl-tamaşanın quruluşu rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynli idi. Uşaqların dəha çox güldüyü, əyləndiyi bir tamaşa izlədi. Nəinki uşaqlar, heç biz də pis əylənmədiq. Rejissor tamaşaşa fərqli sehnə həlli vermişdi.